

2025



AZƏRBAYCAN
SİGORTAÇILAR
ASSOSİASIYASI

Bülleten
DEKABR

Azərbaycan Sığortaçısının Şərəf Kodeksi

Biz, Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvləri milli mənafeyə, iqtisadi inkişaf və siyasi sabitlik üçün əsasları təmin etməyə qadir yeni sosial-iqtisadi münasibətlərə cavab verən yeni ideoloji doktrinanın yaradılmasının zəruriliyini dərk edərək ümumbəşəri dəyərlərə, hamı tərəfindən qəbul edilən mənəvi prinsiplərə, mənəviyyata və hüquqa əsaslanan sığortaçının şərəf kodeksini işləyib hazırladıq. Sığortaçı bir maliyyə müəssisəsi olmaqla, mahiyyət etibarilə kommersiya mənəviyyatının qoruyucusudur, təmizliyi, doğruluğu, ağıllığı, işgüzarlığı, dəqiqliyi həvəsləndirir və bədməsərfçiliyi, qumar zövqünü, ağılsızlığı, şərəfsizliyi amansızcasına pisləyir.

Belə bir şəraitdə prosesin bütün iştirakçıları – istehsalçılar, satıcılar, istehlakçıların rifahı, ümumiliklə cəmiyyətin tərəqqisi xeyli dərəcədə sığortaçının xarakterindən, səmərəli əməyindən, onun mədəniyyətindən və mənəviyyatından asılıdır.

Sığortaçı özünün gündəlik peşə fəaliyyətində buna can atır:

-Verdiyi sözə əməl etmək. Onun sözü hər cür imzalardan, möhürlərdən və ya veksellərdən qiymətli və etibarlıdır;

-Özünə, öz tərəfdaşlarına və rəqiblərinə münasibətdə ləyaqətli davranmalı. Sığortaçı qanunsuz və natəmiz işdə iştirakdan qətiyyətlə çəkinir və ona yol verməməkdən ötrü mümkün olan hər şeyi edir;

- Müştərinin, tərəfdaşın mənafeyi üzərində öz mənafeyi qədər çalışır. Bu hamı üçün uğurların və rifahın rəhnidir;

-Sirləri qoruyub saxlamaq. Sığortaçı üçüncü şəxslər və təşkilatlar tərəfindən ona etibar olunmuş məxfi məlumatların qorunub saxlanması üçün mütləq dərəcədə etibarlıdır;

-Sözlərində və əməllərində dəqiq olmalı. Sığortaçı kiməsə zərər gətirən hər hansı fəaliyyətdən çəkinir. Birincilik uğrunda mübarizədə yalnız ləyaqətli rəqabət qanuni vasitə ola bilər. Kommersiya uğruna, şan-şöhrətə, karyeraya kiminsə hüquqlarının və mənafelərinin, kiminsə ləyaqətinin və ya rifahının hesabına nail olunmamalıdır;

-İnsan, cəmiyyət, təbiət qarşısında məsuliyyət daşımalı. Sığortaçı siyasətdən kənardır. Əgər onların fəaliyyəti cəmiyyətin qanunları ilə ziddiyyətə girirsə və ya ümumbəşəri dəyərlər anlayışı ilə üst-üstə düşmürsə, sığortaçı şəxsi, partiya, qrup və ya qurumların mənafelərinin yedəyində gedə bilməz;

-Millətlərarası mədəni münasibətlərin qararlaşmasına, beynəlxalq sığorta əlaqələrinin inkişafına kömək etməli, iqtisadi fəaliyyətin istənilən formasında millətçi yanaşma tərzini rədd etməli;

-Sığorta şirkətləri arasındakı münasibətlərdə yekdillik, həmrəylik və qarşılıqlı yardım prinsiplərinə əməl etməli, korporativlik və etimad ruhunu təsdiq etməli;

-Humanizm nümayiş etdirməli. Sığortaçı ölkənin sahibkarlıq ənənələrindən: xeyriyyəçilik və şəfqətdən kənarda qala bilməz. Sığortaçı ehtiyacı olanlara kömək etməyə hazırdır, bunun üçün əlində olan bütün imkanlardan istifadə edir.

İnsanın şərəf və ləyaqəti – Sığortaçı üçün istənilən digər dəyərlərdən yüksəkdə durur!

“Sığorta Agentləri və Vasitəçiləri Forumu” keçirildi

Azərbaycanda sığorta agentləri və vasitəçilərinə həsr olunmuş forum təşkil olunub.

Azərbaycan Respublikasının Mərkəzi Bankının strateji dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində “Sığorta Agentləri və Vasitəçiləri Forumu” keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, millət vəkili, sığorta və bank sektorunun təmsilçiləri, habelə sığorta agentləri və broker şirkətlərinin nümayəndələri iştirak ediblər.

Forumda ASA-nın icraçı direktoru Elmar Mirsalayev və Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov açılış nitqi ilə çıxış ediblər. Forumun spikerləri sırasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, millət vəkili Azər Badamov, Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova, İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev və Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov da olub.

Forum çərçivəsində Azərbaycan Mərkəzi Bankının Sığorta fəaliyyətinin tənzimlənməsi departamentinin direktoru Pənah Bənnayev tərəfindən “Sığorta vasitəçilərinin fəaliyyətinə dair tənzimləyici əsaslar və nəzərdə tutulan addımlar” mövzusunda məlumatlandırıcı sessiya keçirilib.

Daha sonra sığorta şirkətlərinin rəhbərləri, sığorta agentləri və vasitəçilərinin iştirakı ilə “Sığorta şirkətlərinin agent və vasitəçilərlə iş siyasəti və yeni çağırışlar” və “Sığorta agentləri və vasitəçiləri: mövcud vəziyyət, təkliflər və gözləntilər” mövzularında panel müzakirələri təşkil edilib.

Forum çərçivəsində beynəlxalq təcrübəyə də yer ayrılıb. Türkiyə Sığorta Birliyinin İdarə Heyətinin sədr müavini Ahmet Yaşarın “Sığorta agentlərinin və vasitəçilərinin fəaliyyətinin tənzimlənməsində Türkiyə təcrübəsi” və Qazaxıstan Sığortaçılar Assosiasiyasının İdarə Heyətinin sədri Vitaliy Vəryovkinin “Qazaxıstan təcrübəsində sığorta agentləri və vasitəçiləri ilə iş” mövzularında videotəqdimatları nümayiş olunub.

Forumun keçirilməsində əsas məqsəd ölkədə fəaliyyət göstərən sığorta vasitəçilərinin fəaliyyətinin stimullaşdırılması, bu sahədə mövcud çətinliklərin müzakirəsi və onların aradan qaldırılması üçün mümkün həll yollarının müəyyənləşdirilməsi olub.



ASA Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliyi və kollektivi Ulu Öndər Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı Fəxri Xiyabanda olublar. Assosiasiya nümayəndələri xalqımızın ümummilli lideri, müasir və müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edib, məzarları önünə gül dəstələri qoyublar.



ASA-nın fəaliyyətinin 19-cu ili tamam oldu



"Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin (ASA) fəaliyyətə başladığı gündən 19 il ötdü. Qeyd edək ki, ASA ölkəmizdə bütün sektoru əhatə edən, peşəkar sığorta bazarı iştirakçıları ilə nəzarətedici orqan və digər aidiyyəti strukturlarla əlaqələrin qurulmasına təkan verən, qanunvericiliyin təkmilləşdirilməsi üçün peşəkar müzakirələr üçün peşəkar zəmin yaradan, ölkədə sığorta maarifləndirilməsini həyata keçirən, o cümlədən, dünya təcrübəsini öyrənərək yerli bazara inteqrasiya imkanlarını müəyyənləşdirən ictimai təşkilatdır.

Assosiasiya respublikamızda fəaliyyət göstərən dövlət strukturları ilə, habelə, 20-dən çox ölkənin peşəkar sığorta bazarı ilə səmərəli əməkdaşlıq imkanlarına malikdir. ASA həmçinin 1 beynəlxalq təşkilatın ("Türk Dünyası Sığorta Birliyi") həmtəsisçisi və 2 nüfuzlu beynəlxalq təşkilatın ("Global Federation of Insurance Associations" və "Insurance Europe") üzvüdür.

ASA "Türkiyə-Azərbaycan İnvestisiya Forumu"nda iştirak edib

ASA-nın İcraçı direktoru Elmar Mirsalayevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi bu Forumda Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz, Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Türkiyə Respublikasının Ticarət naziri Ömer Bolat, AZPROMO-nun İcraçı direktoru Yusif Abdullayev və TÜİB-in sədri Hüseyn Büyükfırat rəsmi açılış nitqləri ilə çıxış ediblər.



Azərbaycanda bank sığortachılığı sahəsində tədqiqat işi aparılıb

Azərbaycanın sığorta sektoru ilə bağlı sayca üçüncü tədqiqat işi peşəkar sığorta bazarı iştirakçılarına təqdim olunub.

Azərbaycan Sığortaçılar Assosiasiyası, ASA Tədris Mərkəzi və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə əməkdaşlığı çərçivəsində aparılan tədqiqat işi "Bank sığortachılığının cari vəziyyətinin qiymətləndirilməsi" mövzusunda həsr olunub.



Tədqiqat işinin aparılma səbəblərinə aydınlıq gətirən layihə rəhbəri, ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyevin sözlərinə görə, müşahidələr onu deməyə əsas verir ki, yerli bankların sığorta şirkətləri ilə biznes əməkdaşlığı məhdud sayda sığorta məhsullarının satışından ibarətdir: "Bu sığorta məhsulları, əsasən, bankların öz müştərilərinə təklif etdikləri kreditlərə tətbiq olunan məhsullardır ki, bu da bankların öz risklərini sığortalamaq anlamına gəlir. Bankların mövcud müştərilərinə fərqli sığorta məhsullarının təklif olunması nəticəsində qeyri-bank xidmətindən əlavə gəlir əldə etmək imkanını lazımi səviyyədə dəyərləndirməməsinin səbəblərini araşdırmaq qərarına gəldik".

Layihə rəhbəri bildirir ki, tədqiqatın başlıca məqsədi bank sığortachılığının cari vəziyyətini qiymətləndirmək, bu sahənin inkişafını əngəlləyən məqamları ortaya çıxarmaq və ekspertlərin bu istiqamətdə təkliflərini öyrənməkdir.


Tədqiqatda daha çox istifadə olunan sığorta məhsulları, sığorta məhsullarının əldə edildiyi kanal növü, bank xidmətlərindən istifadə dinamikası və xidmət çeşidləri, bank sığortachılığı məhsullarından istifadə edənlərin gender, yaş və gəlirlilik səviyyəsinə görə dinamikası, sığorta məhsullarından imtina səbəbləri və s. kimi aktual suallara cavab axtarılıb.

Qeyd edək ki, "Bank sığortachılığının cari vəziyyətinin qiymətləndirilməsi" mövzusunda həsr olunmuş tədqiqat işinə dair sorğularda 500 respondent iştirak edib ki, bunun da 53%-ni kişilər, 47%-ni isə qadınlar təşkil edib. Tədqiqat Bakı və Bakıətrafı ərazilərdə aparılıb.

Təbii fəlakətlərdə sığortasızlıq maliyyə risklərini artırır - HESABAT

Beynəlxalq Sığorta Nəzarətçiləri Birliyi (IAIS) "GIMAR" hesabatını açıqlayıb. Hesabat nəticəsində dünyada baş verən təbii fəlakətlər səbəbilə yaranan iqtisadi itkilərin böyük bir qisminin sığortasız olduğu aşkarlanıb. Hesabatda qeyd olunur ki, bu "sığorta boşluğu" xüsusilə inkişaf etməkdə olan ölkələrdə maliyyə sabitliyi üçün ciddi risk yarada bilər.

IAIS hesabatda sığorta boşluğunun yaradılması üçün tənzimləyici qurumlara tövsiyələr də verir. Bunlar data-analitika prosesinin və şəffaflığın gücləndirilməsi, sığorta savadlılığının artırılması, dövlət-özəl əməkdaşlığı əsasında katastrofik risk sığortası hovuzlarının yaradılması və parametrik sığorta məhsullarının inkişaf etdirilməsindən ibarətdir.



2025-ci ilin global sığortalı təbii fəlakət itkiləri açıqlandı



"Swiss Re" institutunun məlumatına əsasən, 2025-ci ildə global sığortalı təbii fəlakət itkilərinin 107 milyard dollar səviyyəsində qeydə alınacağı gözlənilir. Bununla da 2025-ci il sığortalı təbii fəlakət itkilərinin ardıcıl olaraq altıncı dəfə 100 milyard dolları ötdüyü il olacaq. Məlumata görə, bu məbləğin 83%-i ABŞ-də baş verən fəlakətlərin payına düşür.

Institutun dərc etdiyi ilkin qiymətləndirməyə görə, 2025-ci ildə təbii fəlakətlərdən yaranan 107 milyardlıq sığortalı itki 2024-cü ildə qeydə alınmış 141 milyard dollardan 24% az olsa da, itkilərin ardıcıl olaraq altıncı dəfə 100 milyard dollar həddini keçməsi diqqət çəkən məqam kimi qiymətləndirilir.

ABŞ-nin tibbi sığorta bazarı bu il çətinliklərlə üzləşəcək

"Fitch Ratings", ABŞ-də Əlçatan Qulluq Aktı (Affordable Care Act) çərçivəsində səhiyyə sığortası haqlarına verilən dövlət subsidiyalarının 2025-ci ildə başa çatması, səhiyyə xərclərinin yüksək olması və digər amillər səbəbilə ABŞ-nin tibbi sığorta bazarının 2026-cı il üzrə proqnozunu "neqativ" qiymətləndirib.



"Fitch"-in fikrincə, ölkə üzrə səhiyyə xidmətlərindən istifadə səviyyəsinin artmaqda davam etməsi — insanların daha intensiv və daha bahalı tibbi xidmətlər alması — sığorta şirkətlərinin gəlirlilik göstəricilərinin azalmasına da səbəb ola bilər.



Sığorta növü: Tibbi sığorta
Sığorta hadisəsi: Ürək cərrahiyyəsi
Ödənilmiş sığorta məbləği: **14.350 AZN**



Sığorta növü: KASKO
Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi
Ödənilmiş sığorta məbləği: **7.000 AZN**



AtəşgahSığorta

Sığorta növü: KASKO
Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi
Ödənilmiş sığorta məbləği: **25.980 AZN**





AZƏRBAYCAN
SƏNAYE SİĞORTA ŞİRKƏTİ

Sığorta növü: KASKO

Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi

*Ödənilmiş sığorta məbləği: **35.458 AZN***

 **Xalq Sığorta**

Sığorta növü: KASKO

Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi

*Ödənilmiş sığorta məbləği: **30.884,73 AZN***



DALA
Həyat
Sığorta şirkəti

Sığorta növü: İpoteka krediti üzrə borcalanın həyat sığortası

Sığorta hadisəsi: Ölüm halı

*Ödənilmiş sığorta məbləği: **58.059,25 AZN***



Sığorta növü: KASKO
Sığorta hadisəsi: Yanğın
Ödənilmiş sığorta məbləği: **25.500 AZN**



MEQA SİĞORTA

Sığorta növü: KASKO
Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi
Ödənilmiş sığorta məbləği: **55.248 AZN**



**MEQA
HƏYAT**

Sığorta növü: İpoteka krediti üzrə həyat
sığortası
Sığorta hadisəsi: Müddətsiz əlillik
Ödənilmiş sığorta məbləği: **74.132,37 AZN**

“Qala Sığorta” və “Qala Həyat” sığorta şirkətləri “Filmlərin səsləri” sərgisinə sponsorluq etdi

“Qala Sığorta” və “Qala Həyat” sığorta şirkətlərinin sponsorluğu ilə keçirilən “Filmlərin səsləri” sərgisində klassik Azərbaycan filmlərinin fragmentləri əsasında hazırlanmış qrafik əsərlər təqdim olunaraq mədəni irsimizin qorunmasına və yaşadılmasına töhfə verildi. Tədbirdə “Qala Sığorta” və “Qala Həyat”ın idarəetmə orqanlarının üzvləri ilə yanaşı, dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.





Atəşgah Sığorta

29

1996-cı il dekabr ayının 18-də rəsmi dövlət qeydiyyatından keçib və 1997-ci ilin fevral ayının 13-dən etibarən lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkət yerli sığorta bazarında təqdim olunan hər növ qeyri-həyat sığortası məhsullarının satışını həyata keçirir. 2021-ci ilə olan hesabatə görə, 5 milyon 8 min 5 yüz manat nizamnamə kapitalına malikdir. Azərbaycan Sığortaçılar Assosiasiyasının və İcbari Sığorta Bürosunun üzvüdür.

Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq "Atəşgah" Sığorta Şirkəti ASC-nin rəhbərliyinə və kollektivinə uğurlar arzulayırıq.



AZƏRBAYCAN
SƏNAYE SİĞORTA ŞİRKƏTİ

29

1996-cı il dekabr ayının 17-də rəsmi dövlət qeydiyyatından keçib. 29 könüllü, 4 icbari olmaqla, 33 növ üzrə sığorta xidməti göstərən "Azərbaycan Sənaye Sığorta" ASC-nin səhmlərinin 95% "Anadolu Investment Company" MMC-yə, 5%-i isə "Azərbaycan Sənaye Bankı" ASC-yə məxsusdur. 2014-cü ilə olan hesabatla görə, şirkətin nizamnamə kapitalı 11 milyon manata çatdırılıb. Şirkət Azərbaycan Sığortaçılar Assosiasiyasının və İcbari Sığorta Bürosunun üzvüdür.

Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq "Azərbaycan Sənaye Sığorta" ASC-nin rəhbərliyinə və kollektivinə uğurlar arzulayırıq.



QALA
SİĞORTA

27

24 dekabr 1998-ci il tarixdə "American International Group Inc." (AIG) və yerli "Caspian Insurance" Sığorta Şirkəti arasında Azərbaycanda və Gürcüstanda xidmət göstərmək üçün birgə müəssisə olaraq təsis edilib. Şirkət, "AIG Caspian Insurance Company" adı ilə fəaliyyətə başlayıb. 30 sentyabr 2015-ci il tarixdə Azərbaycanın ilk və yeganə təkrarsığorta şirkəti olan "AzRe Təkrarsığorta" ASC "Çartis Azərbaycan" Sığorta Şirkətinin səhmlərinin 100% almışdır və şirkətin adı "Qala Sığorta" ASC olmuşdur. Şirkət çoxşaxəli icbari və könüllü sığorta xidmətləri təklif etməkdədir. 9 yanvar 2023-cü il tarixdə Mərkəzi Bank "Qala Sığorta" şirkətinə təkrarsığorta fəaliyyəti göstərmək üçün lisenziya vermişdir. Şirkət İSO Beynəlxalq Standartlaşdırma Sistemi çərçivəsində İSO 9001:2015 və İSO 10002:2018 standartları üzrə sertifikatlara sahibdir.

Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq "Qala Sığorta" ASC-nin rəhbərliyinə və kollektivinə uğurlar arzulayırıq.



Azərbaycan Sığortaçılar Assosiasiyası

asa_insurance

ASA Azərbaycan Sığortaçılar Assosiasiyası
(Azerbaijan Insurers Association)



<https://www.asa.az/>